

## TURİZM VIZASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SIYAHISI

- pasport;
- anket;
- Səfərin məqsədi ilə bağlı ingilis və ya italyan dilində qısa məlumat (tarix qeyd olunmalı və izalanmalıdır);
- 2 fotosəkil (ağ fonda);
- pasportun əsas səhifəsinin, əvvəlki Şengen vizalarının və ölkəyə giriş/çıxış möhürləri (Şengen) olan səhifələrinin surəti (pasport vizanın bitmə tarixindən sonra 3 ay müddətində qüvvədə olmalıdır);
- şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- xarici vətəndaşların Azərbaycanda yaşama icazəsi (vizanın bitmə tarixindən sonra 3 ay müddətində qüvvədə olmalıdır);
- viza və ölkəyə giriş qaydaları haqqında ümumi məlumatları özündə əks etdirən sənəd - iki nüsxə (Səfirliyin saytından yükləmək olar);
- İtaliyaya səyahət qaydaları və mümkün məhdudiyyətlərlə bağlı məlumat vərəqəsi - iki nüsxə (Səfirliyin saytından yükləmək olar);
- İş haqqında arayış (ingilis dilində, əks halda tərcümə və notarial təsdiq olunmalıdır). İşçinin vəzifəsi, hansı tarixdən işlədiyi, əməkhaqqısı qeyd olunmalıdır;
- Maaş hesabından son 3 ayın çıxarışı (ingilis dilində, möhürlü və imzalı);
- İş haqqında elektron arayış (tərcümə və notarial təsdiqli);
- VÖEN hesabı təqdim edildiyi halda, VÖEN tərcümə təsdiqli, VÖEN hesabına bağlı bank hesabından son 3 ayın çıxarışı, Dövlət Vergi Xidmətindən son 1 ilin dövriyyə sənədi (tərcümə və təsdiqli), əgər fiziki şəxsin möhürü olarsa, iş yerindən arayış yazılmalı və mühasib tərəfindən imzalanmalıdır;
- Ərizəçi pensiya aldığı halda pensiya haqqında arayış (tərcümə və notarial təsdiqli), pensiya kartının əsli və surəti və bank hesabından son 3 ayın əməliyyatlarını əhatə edən çıxarış (ingilis dilində);
- Maaş və ya pensiya bank hesabından çıxarışda kifayət qədər məbləğ olmadığı halda, bank hesabından son 3-6 ayın çıxarışı (möhürlü və imzalı);
- Hotel bronu və ya dəvət məktubu.
- Dəvət məktubu təqdim etdiyiniz halda dəvət edən şəxsin İtaliyada yaşama icazəsinin surəti. Dəvət edən şəxs ailə üzvü olduğu halda qohumluq əlaqələrini təsdiq edən sənədlərin surəti: nigah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s. (tərcümə və notarial təsdiqli).
- Dəvət edən şəxs qarşı tərəfin xərclərini ödədiyi halda **“fideiussione bancaria”** sənədini təqdim etməlidir.
- Tibbi səyahət sığortası (Covid-19 ilə bağlı ən azı 30.000 avro məbləği daxilində limitsiz əhatə etməlidir, əlavə 15 gün koridor olmalıdır);
- Gediş və qayıdış bilet rezervasiyası.

**Şəxsiyyət vəsiqəsi və pasportdan başqa bütün sənədlər ingilis və ya italyan dilinə tərcümə olmalıdır.**

- Azyaşlılar müraciət etdiyi halda doğum haqqında şəhadətnamə ( tərcümə və notarial təsdiqli) təqdim edilməlidir.
- Valideyndən icazə sənədi ( təqdim etdiyi biletdə əsasən İtaliyada qalacağı müddət və azyaşlıyı müşayiət edən şəxsin ad, soyadı qeyd olunmalı və şəxsin ID surəti təqdim olunmalıdır).

**Qeyd:**

**Viza müraciəti zamanı hər iki valideynin iştirakı şərtidir.**

**Xərcləri ödəyən şəxsin maliyyə sənədlərinin (iş və bank sənədlərinin) surəti onunla səfər edəcək digər ərizəçilərin sənədlərinə əlavə olunmalıdır.**